

ŞAGİRLƏRİN İDRAKINI FƏALLAŞDIRAN YENİ TƏLİM TEXNOLOGİYALARININ TƏSNİFATI

Yaqut Abbasova,

elmlər doktoru programı üzrə doktoranı

Gəncə Dövlət Universitetinin

E-mail: abbasova.yaqut@mail.ru

Röyçülər: dos. N.I. Babayeva,

psixol.ii. fəls. dok. G.S. Kazimova

Açar sözər: pedaqoji sistem, təlim texnologiyası, əməkdaşlıq texnologiyası, oyun texnologiyası, interaktiv təlim texnologiyası.

Ключевые слова: система образования, технологии обучения, технологическое сотрудничество, спортивная технология, интерактивная технология обучения

Key words: educational system, training technology, technology cooperation, game technology, interactive learning technology

Yeni təlim texnologiyalarının məzmunu, mahiyyəti, quruluşu və tipləri ilə tanışlıq göstərdi ki, onlar müxtəlif istiqamətlər üçün işlənilməklə tətbiq ediləcəyi subyektlərin yaş xüsusiyyətlərindən, fənlərdən başlayaraq pedaqoji prosesin bütün faktorları nəzərə alınmaqla formalasdırılır. Ona görə də yeni təlim texnologiyalarına bir istiqamətdə yanaşa bilmərik. Bu texnologiyalar coxsahəli və çoxmazmurludur. Digər tərəfdən, texnologiyaların işlənməsi zamanı pedaqoqun səriştələri, pedaqoji ustalığı, pedaqoji paradigməsi və digər bu kimi məsələlər də mühüm amil kimi çıxış edir.

Bilavasitə yeni pedaqoji texnologiyaların tətbiqinə, təlim prosesində şagirdlərin idrakını, onun ayrı-ayrı sahələrinin fəallaşdırmağa yönəldilmiş tədqiqatlara V.Y. Kaminskinin təlim prosesində təhsil texnologiyalarından istifadə (1), M.V. Klarinin məqsədqiyma texnologiyası (2), E.S. Polat, M.Y. Buxarina, M.V. Moiseyev və A.E. Petrovun təhsil sistemində yeni təlim və informasiya texnologiyaları (3), V.I. Reşetnikovun məktəblilərdə təfəkkürün formalasması priyomları (4), A.Z. Zakim uşaqların intellekt qabiliyyətinin inkişaf etdirilməsi (5), V.A. Sitarovun - didaktika (6), P.I. Tretyakov və I.B. Sennovskinin *məktəbdə modul təlimi texnologiyası* (7), P.A. Şeptenko və U.A. Voroninanın *sosial pedaqoqun işinin metodikası və texnologiyası* (8) istiqamətdəki araşdırmaları göstərmək olar.

Qeyd edilənlər nəzərə alınaraq tədqiqatda qarşımızda duran əsas məsələlərdən biri də yeni təlim texnologiyalarının təsnifatını aparmaqdır.

V.P. Bespalko və b. da pedaqoji sistemin (texnologiyaların) təsnifatının aparılması təklif edərək təsəbbüs göstərmişdir. O, 3 başlıca istiqaməti əsas götürür (9):

- şagirdlərin dərkətəmə (idrak) fəaliyyətinin təşkilini;
- bu prosesin idarə olunmasına;
- müəllimin şagirdlərlə qarşılıqlı münasibətlərinin müxtəlif əlamətlərini.

V.P. Bespalko onların tərkibində də bir sıra texnologiya növlərini ayırdı. Bu, bir tərəfdən idrakı fəallaşdırın təlim texnologiyalarının müxtəlifliyi haqqında aydın təsəvvür yaradır. Digər tərəfdən, şagirdlərin idrak fəaliyyətindən tətbiq edilməsi daha səmərəli olan texnologiyaların yerini müəyyənləşdirməyi imkan verir.

Hazırda pedaqoji ədəbiyyatda yeni təlim texnologiyalarına aşağıdakılardaxil edilir:

- şəxsiyyətəvənlilik təlim texnologiyaları;
 - ixtiraçılıq qabiliyyətlərinin və yaradıcılığın inkişaf etdirilməsi texnologiyaları;
 - problemlə təlim texnologiyaları;
 - təlimdə oyun metodlarından istifadə texnologiyası (rollu, süjetli, işgüzər və s.);
 - təlimdə əməkdaşlıq və özünütənzimə texnologiyası;
 - şagirdlərdə idrakı bacarıqların inkişaf üzrə interaktiv təlim texnologiyası.
- I. "Pedaqoji oyun texnologiyası"
- "Pedaqoji oyun" anlayışı təlim prosesinin müxtəlif pedaqoji oyunlar formasında təşkilində istifadə edilən kifayət qədər geniş metodlar qrupu və ya priyomları əhatə edir. Oyundan fərqli olaraq pedaqoji oyun açıq şəkildə görünən və təlim-dərkətəmə istiqamətinə yönələn əhəmiyyətli əlamətlərə malikdir - dəqiq təlim məqsədinin və onu müvafiq pedaqoji nöticənin qarşıya qoyulması. Müasir məktəbdə təlim prosesini fəallaşdırmaq və intensivləşdirmək üçün oyun fəaliyyətindən aşağıdakı hallarda istifadə olunur:
- fənnin mövzusu və ya bölmələri üzrə anlayışın mənimşənilməsi üçün müstəqil texnologiya qismində;
- daha geniş texnologiyaların elementi kimi;
 - dərs və ya onun hissəsi (giriş, izah, möhkəmləndirmə, tapşırıq, nəzarət) kimi;
 - dörsdənəkar işin texnologiyası kimi.

Yaqut Abbasova

- informasiya-kommunikasiya texnologiyaları;
- tənqidçi təfəkkürün və b. idrak proseslərinin inkişafı texnologiyaları;
- dərkətəmə fəaliyyətinin tənzimlənməsi texnologiyaları;
- özünü tənzim etmə texnologiyaları;
- inkişafdırıcı təlim texnologiyaları;
- müəllimin peşə səriştəliliyinin artırılması texnologiyaları.

Bu texnologiyaları bir neçə istiqamətdə qruplaşdırmaq olar.

şəxsiyyətin inkişaf problemləri

- şəxsiyyətəvənlilik təlim texnologiyası
- özünütənzimə texnologiyası
- müəllimin peşə səriştəliliyinin artırılması texnologiyası

yaradıcı qabiliyyətlərin inkişaf problemləri

- problemlə təlim texnologiyası.
- inkişafdırıcı təlim texnologiyası.
- təlimdə oyun metodlarından istifadə texnologiyası (rollu, işgüzər və öyrədici oyuların başqənəvləri)
- ixtiraçılıq qabiliyyətlərinin və yaradıcılığın inkişaf etdirilməsi texnologiyası.
- tənqidçi təfəkkürün inkişafı texnologiyası və b.
- dərkətəmə fəaliyyətinin tənzimlənməsi texnologiyası
- təlim prosesində əməkdaşlıq texnologiyası (komandada, qrup işi).
- informasiya-kommunikasiya texnologiyası

Şəkil 1. Yeni təlim texnologiyalarının təsnifatı

Biz müasir şəraitdə təhsil sistemində kurikulumun tətbiqini nəzərə alaraq şagird-lərdə idrak fəaliyi yaranan aşağıdakı təlim texnologiyalarının təhlilini aparacaqıq.

- təlimdə oyun metodlarından istifadə texnologiyası (rollu, süjetli, işgüzər və s.);
- təlimdə əməkdaşlıq və özünütənzimə texnologiyası;
- şagirdlərdə idrakı bacarıqların inkişaf üzrə interaktiv təlim texnologiyası.

I. "Pedaqoji oyun texnologiyası"

"Pedaqoji oyun" anlayışı təlim prosesinin müxtəlif pedaqoji oyunlar formasında təşkilində istifadə edilən kifayət qədər geniş metodlar qrupu və ya priyomları əhatə edir. Oyundan fərqli olaraq pedaqoji oyun açıq şəkildə görünən və təlim-dərkətəmə istiqamətinə yönələn əhəmiyyətli əlamətlərə malikdir - dəqiq təlim məqsədinin və onu müvafiq pedaqoji nöticənin qarşıya qoyulması. Müasir məktəbdə təlim prosesini fəallaşdırmaq və intensivləşdirmək üçün oyun fəaliyyətindən aşağıdakı hallarda istifadə olunur:

-fənnin mövzusu və ya bölmələri üzrə anlayışın mənimşənilməsi üçün müstəqil texnologiya qismində;

- daha geniş texnologiyaların elementi kimi;
- dərs və ya onun hissəsi (giriş, izah, möhkəmləndirmə, tapşırıq, nəzarət) kimi;
- dörsdənəkar işin texnologiyası kimi.

S.A. Şmakova pedaqoji prosesdə istifadə olunan oyuların 2 əsas xassəyə malik olduğunu bildirir (cyberleninka.ru):

- fəaliyyətin nöticələrinə görə deyil, onun gedişində oylənmək xatrına, şagirdin arzusu ilə azad inkişafdırıcı fəaliyyət (prosedur məmənunluğu);

Sağırdların idrakını fəallaşdırın yeni təlim texnologiyalarının təsnifatı

• əhəmiyyətli dərcədə improvisasiya edilmiş, bu fəaliyyətin olduqca fəal, yaradıcı xarakteri ("yaradıcılıq meydani").

Oyun texnologiyasının xüsusiyyətləri yaş dövrlərinə görə fərqlənir. Hər bir yaş dövründə təşkil edilən oyunlar aparıcı fəaliyyətə uyğunlaşdırılır. Bu əlaqəni aşağıdakı cədvəldə izləyə bilərik.

Yaş mərhələləri üzrə aparıcı fəaliyyətə görə oyun texnologiyalarının işlənilməsinin konseptual modeli

Cədvəl 1.

Yaş dövrləri	Yaş mərhələsi	Aparıcı fəaliyyət	Oyunun xarakteri
Kiçik yaşlı məktəbli	6-10	təlim fəaliyyəti	dərkətmə, inkişafetdirici
Orta məktəbli yaşı (yeniyetməlik)	11-15	intim-səxsi ünsiyyət	ictimai əhəmiyyətli
Böyük məktəbli (erkən gənclik)	15-17	peşəyönümlü	tədris-peşə istiqamətli

Pedaqoji prosesin xarakterindən, istifadə edilən resurslardan da asılı olaraq oyunların növləri ayırdılır:

- a) dərkətmə, tərbiyədici, inkişafetdirici;
- b) reproduktiv, məhsuldar, yaradıcı;
- c) kommunikativ, diaqnostik, peşəyönümlü, psixotexniki

Oyun metodikalarının xarakterini görə də təsnifat aparmaq olar: əşyavi, süjetli, rollu, işgüzər, imitativ, dramatik. Eyni zamanda, oyunlar fənlərə görə də qruplaşdırılır:

- riyazi oyunlar;
- mənətiqi oyunlar;
- səhnələşdirici oyunlar;
- sosial həyat hadisələri üzrə oyunlar;
- idman oyunları və s.

B.F. Şatalov, E.N. İlina, N.A. Zaysev, A.A. Okunevanın sistemi əsasında işləyib hazırlanmış problemlə təlim və kommunikativ texnologiyası da oyun texnologiyasına əsaslanır (cyberleninka.ru). Bu texnologiyada tətbiq edilən oyunlar bir sıra xarakterik xüsusiyyətlərə, məqsəd və funksiyalara görə şərh olunur.

B.P. Nikitinanın inkişafetdirici oyun texnologiyası.

Bu texnologiya bir sıra mərhələlər üzrə qurulmuşdur:

• tapşırıqlar naborunun hazırlanması: figuralar, konstruksiyalar, Montessori programı üzrə vəsaitlər, oyuncuqlar, xəritə və planlar, cədvəllər, şəkillər, naxışlar və s.

• veriləcək tapşırıqların qısa planı üzrə məlumatlandırma təlimatının hazırlanması:

- tədricən artan çətinliklər üzrə - "sadədən mürəkkəbə" (induktiv) və ya "mütərrəddən konkret" (deduktiv) tapşırıqlar seriyasının hazırlanması:

• övvəlki mərhələdə öyrədilənlərin növbəti mərhələdə tətbiqi üzrə tapşırıqlar;

- mənimsonilənlərin tətbiqi üzrə tapşırıqlar;


• müstəqilliyin və yaradıcı qabiliyyətlərin inkişafı üzrə tapşırıqlar;

• tapşırıqların işlənilməsi priyollarının, vasitə və üsulların, texnikaların müəyyənəşdirilməsi: riyazi həll, şəkilçəkmə, yapma, quraşdırma, kinestetik əlaqə qurmaq və s.;

• tapşırıqların həllində icra ediləcək hərəkət texnikalarının prosedurunun müəyyənəşdirilməsi və izlənilməsi.

Yaqut Abbasova

Müəllim, birinci növbədə oyunları qruplaşdırmalıdır (şəkil 2.).



Şəkil 2. Təlim prosesində tətbiq edilən yeni oyun texnologiyalarının təsnifatı

Sağırdların idrakını fəallaşdırmaq üçün tətbiq edilən texnologiyalarda oyun fəaliyyətinin bir sıra funksiyaları əsas götürülür:

-əyləncə (oyunun başlıca funksiyası əylənmək, məmənunluq hissi yaratmaq, ruhlandırmak, maraqlı olatmaq və s.);

-kommunikasiya: ünsiyyət dialektikasını mənimsemək;

-özünüreallaşdırma: oyun təcrübəsində bu insan təcrübəsinin poliqonudur;

-oyun terapiyası: həyat fəaliyyətinin müxtəlif sahələrində yaranmış çətinliklərə üstüngəlmə;

-diagnostik: normal davranışdan geriqlənmənin təsviri, oyun prosesində özünüdərkətmə;

-korreksiya: pozitiv dəyişmələrin psixi göstəricilərə gətirilməsi;

-millətlərərəsə kommunikasiya: bütün insanlar üçün eyni olan sosial-mədəni dəyərlər;

-sosiallaşma: ictimai münasibətlərə daxil olmaq, insanların birləşməsi normalarını mənimsemək.

Məşğələlərin oyun formasında keçirilməsi vacib istiqamətlərə yönəlir: didaktik məqsəd sağırdlər qarşısında oyun tapşırığı və situasiyasi kimi qoyulur, bu halda oyun sağırdla-rın təlim fəaliyyətini stimullaşdırır, tapşırıqları uğurla yerinə yetirən üsula çevrilir.

Təlim prosesində oyun texnologiyasının yeri və rolü müəllimin pedaqoji oyunların təsnifatı və funksiyaları haqqındaki biliklərindən asılıdır.

Buraya mümarisələri də daxil etmək olar. S.E. Xalilova bildirir ki, "mümarisə, pedaqoji prosesin bütün komponentlərinin birgə fəaliyyət sistemini əhatə edən əlaqələndirici mahiyyəti daşıyır. O, tədris prosesinin optimallaşdırılmasına imkan verən yeni təlim texnologiyalarının mühüm tərkib hissəsidir. Pedaqoji prosesdə elmi əsaslarla həyata keçirilən mümarisə nəzərdə tutulmuş məqsədlərin yerinə yetirilmə-sini təmin etməyə imkan verir. Fənnlər üzrə mümarisələrin təşkili bu fənlərin xarakteri, məzmunu və sağırdların həmin fənn üzrə materialları mənimsemə xüsusiyyətləri ilə müəyyən olunur. Mümarisələrin hər hansı növünün tətbiqi sağırdların fəal mənim-səməsinin yollarından biri olsa da, onun səmərəli nəticələri mümarisənin düzgün seçilməsi və düzgün təşkili ilə şərtlənir" (10, 131).

Müəllifə görə, mümarisələr pedaqoji prosesdə təlim materialı və sağırdın dərkətməsinin psixoloji imkanları arasında vəsitəçi funksiyani yerinə yetirir. Hər hansı mümarisə növünün tətbiqi zamanı

Sağırıldların idrakını fəallaşdırın yeni təlim texnologiyalarının təsnifatı

şagırdlara seçim imkanının verilmesi mənimsəmənin məhsuldarlığını artırır. Kiçikşəli məktəblilərə insanlara, xüsusilə sınıf müəlliminə münasibətdə stereotiləşməyə üstün gələrək, dialoq şəraitində, müsbət pedaqoji ünsiyyət üçün əlverişli imkanlar yaratmaqla verilmiş təpşiriqlərin hərtərəfli mənimsənilməsinə yönəldilmiş mümərislərin şagird tərəfindən sərbəst seçimi bacarığının yaradılması, mühüm şərtdir. Təlim mümərisləri kiçik məktəblilərin təlim materiallarını mənimsəməsində stimullaşdırıcı və öyrədici funksiya yerinə yetirməklə yanaşı: möhkəmləndirmə, əlaqələndirmə, müqayisə və s. bu kimi məsələlərin həllində də geniş istifadə olunur. Mümərislərdən istifadə zamanı aşağıdakı mühüm şərtləri gözləmək lazımlıdır: sınıfda uşaqların yaş səviyyəsini; onların fərdi-psixoloji (dərkətmə-məncəmik) xüsusiyətlərini; dərsin mövzusunu, vəzifələrini və məqsədini; təlim sitasiyasını və təlim hərəkətinin xarakterini; seçilmiş mümərislərin assosiasiya imkanlarını və s.

II. D.B.Elkonin və V.V.Davidovun "inkışafetdirici təhsil" texnologiyası.

Bu texnologiyanın metodologiyasında təlimə elmi yaradıcılıq, praktik fəallıq, mənqiqi hərəkət kimi baxılır. Onun tədqiqatçılıq prototiplərindən yaranmasının və formalasdırılmasının qaydasi aşağıdakılardan bağlıdır (11):

- ideal hərəkət (1950-1960);
 - təlim hərəkətləri, təlim fəaliyyəti, məzmunlu ümumiləşdirmə, nəzəri anlayış, nəzəri təfəkkür (1960-1970);
 - nəzəri şüur, təlim bərabərliyi, fəaliyyətin subyekti, şəxsiyyətin kreativlik potensialı, təxəyyül (1080-1990).

V.V.Davidov inkişafetdirici təhsilin dörd şərtini irəli sürür (12):

usaqları hazır formulla təmin etməyin, onları əlaqələndirici bağlar olan obraz və şəkillərlə zənginləşdirin:

uşaqları "ölü" faktalar yükü ilə yükləməyin, onlara həyatı problemləri dəf etməyə kömək edən vasitə və yolları öyrədin;

her sevin başkası insanlığın inkisafıdır.

Aydın görünür ki, burada səhbət, sadəcə olaraq ayrıca işlənmiş və işgüzər qaydada yönəldilmiş mömkün olan metodik və təşkilati işlərdən getmir. Bunu heç kim inkar edə bilməz ki, sovet təhsil sistemində kifayot qədər metodik səriştəyə malik olan gözəl müəllimlər, yaxud məktəblər, düşündürücülüyü, fundamentallığı, elmiliyi ilə fərqlənən çox-sayılı proqramlar, dərsliklər olub, lakin bu gün onlar ümumilikdə təhsil subyektlərinin artan tələbatlarını ödəmək imkənində deyil. Təhsil sistemi şagirdlər tərəfindən özünün təsir dairəsinə alınmaqdadır. Onlar getdikcə fəallaşır, vaxtaşını elə yeniliklər, səbəb-nəticə əlaqələri, sübutlar ortaya qoyurlar ki, buna təəccüb etməmək olmur. Bu nəticələr ənənəvi təlim üsulları içərisində hələ də çabalayan müəllimlərin konservativ təfəkkürünün deyil, məhz şagirdin yeni təfəkkürünün məhsuludur.

III. Təlimdə əməkdaşlıq və özünüfəallaşdırma texnologiyası.

Hər bir yaş dövrünün müəyyən mərhələsində sosial yetkinlik Intellektual inkişafı üstləyir, qabaqlayır. Beləliklə də, qarşılıqlı münasibətlərin inkişafına yönəlmış fəaliyyətdə sosial təcrübənin mənimsənilməsi baş verir. İnsanın sosial mövqeyi formalasır. Əşyavi-praktik fəaliyyət prosesində isə sosial varlıq olaraq insanın-insana münasibətinin dəyişməsi, mükəmməlləşməsi baş verir. Subyektiñ yeni mövqeyini təmin edən daha mürəkkəb əşyavi mühitin mənimsənilməsi üçün yeni əlaqələr qurulur. Bu mürəkkəb əlaqələr zəminində yeni fəaliyyətdə qurulur və yeni təcrübə toplanır.

Subyektin spesifik hali olan özünüşəlləşdirma funksional quruluşu və onun yerinə yetirilməsi prosesi haqqında tədqiqatlarda müəmədi olaraq bəhs edilir. Bu, subyekt tərəfindən şürlü şəkildə

Yaqut Abbasova

qəbul olılmış fəaliyyət məqsədidir. Fəaliyyətin bu şərtlərinin modeli subyektin mövqeyinə uyğun olaraq icraedici hərəkətlərdə vəsitələrin seçimini müəyyən edir:

- icraedici hərəkətlərin programını;
 - qarşıda duran hərəkətlərin daxili modelini;
 - uğurun subyektiv kriteriyası olan nəticələr haqqında təsəvvürləri;
 - nəticələrin qiymətləndirilməsi prosesində zəruri korreksiyalar haqqında qərar qəbulunu.

Subyekt öz fəaliyyətini müxtəlif strukturlarla əmələ gələn, sosial təcrübədə formalanıb: iş stil, hərəkət stil, koqnitiv stil və d. vasitəsilə qurur. O cümlədən, hər bir subyekt bu qaydada özünüfəallaşdırımıya malikdir. Bu stil subyektin fərdi özünüfəallaşdırma vasitəsi olub elə fərdi kompozisiya əsasında əmələ getirir ki, bu kompozisiya subyektin özü ilə bağlı olan vahid nəzəri və praktik imkanları ifadə edir. Bu kompozisiya, həmçinin, şəxsiyyətin və fərdiyyətin əmək sahəsində seçdiyi fəaliyyət vasitələrindən ibarət olub onların bu və d. uyğunluğuna cavab verir. Özünün şəxsiyyət-psixoloji məzmunu baxımından bu kompozisiya asanlıq və çətinliyinə, suybəkt üçün optimallığına görə qiymətləndirilir. Subyekt şüurlu, ixtiyarı, iradi, avtomatik, düşünülmüş və intuitiv olanları aparıcı xassələr, xüsusiyyətlər və imkanlar kimi bu kompozisiyanın quruluşuna daxil edərək onlardan maksimum yararlanmağa çalışır (www.zipsites.ru).

Bütövlükdebu mexanizmlerin mərkəzində - subyektin özünüzizamlaması durur (Bruşlinsli, Konopkin və b.). Özünüfəallaşdırma şəxsiyyət və koqnitiv imkanlarının uyğun gəlir. Əgər söhbət özü-nüfəallaşdırmanın şəksi stilində gedirə və o çoxlu fərdi stillərdən əmələ gəlibse, sözsüz ki, davranış bu fərdi stillərin spesifikasiyası nəzərə alınaraq nizamlanır. Subyektin öz fəallığının müəyyən sərhəddə qədər artırmağın yolu - şəxsiyyət resurslarına olan məhdudiyyəti dəf edərək, özünü şəxsiyyət, fərdiyət və subyekt kimi inkişaf etdirə bilməsidir.

Belə fəaliyyətdə bir tərəfdən, başlanğıc şəxsiyyət xüsusiyyətləri yalnız fəaliyyətin subyekti olduğu halda qurulur. Digər tərəfdən, qabiliyyətlər kimi xassələr konservativ qaydada fəaliyyət vasitələrində subyektivliyi qoruyaraq əsas şəxsiyyət xassələri kimi qalmaqla inkişaf edirlər. Fəaliyyətin subyekti olması ilə yanaşı bu xassələr çox və ya az dərəcədə şəxsiyyətin başlıca xarakteristikası, integrallı tələbi, uyğunluğu, gözləmələrdir. Onlar keyfiyyətcə fəaliyyətin effektivliyi, müddəti, özününləzgərləşdirilməsi və qənaətbəxşliyidir.

IV. İnteraktiv təlim texnologiyası

İdrak fəallığı yaradan interaktiv texnologiya təlim prosesi - müəllim və şagirdin fə-aliyyəti, onun quruluşu, vasitələri, metod və formaları ilə birbaşa bağlıdır. Ona görə də şagirdlərin idrakını fəllasdıranyeni təlim texnologiyalarının quruluşuna bunlar daxil edilir (festival.1september.ru):

- a) texnologiyanın konseptual əsasları;
 - b) təlimin məzmun hissəsi; təlim məqsədi (ümumi və konkret); materialın məzmunu;
 - c) prosessual hissə - texnoloji proses: təlim prosesinin təşkili; şagirdin təlim fəaliyyətinin metod və formaları; müəllimin fəaliyyətinin metod və formaları; təlim materialının mönimsənilməsi prosesində müəllimin rəsəd etmə fəaliyyəti; təlim prosesinin diaqnostikası.

Şagırdların idrakını fəallaşdırmaq üçün texnoloji model yaratmaq müəllim və şagırdların tələbatı, maraq, meyl, ustanovka, nəhayət motivasiya sahəsinin yönəldiyi idrak fəaliyyətinin sistemini yaratmaqdır. Bu sahədə Respublikanın təhsil sistemində müxtalif modellər tətbiq olunur. Onlardan Rusiya, Türkiyə, Amerika, İngiltərə, Almaniya, Hollanda modelləri üstünlük təşkil edir. V.Y.Pilipovski dünya pedaqoq təcrübəsinə analiz edərək ilə asas modeli avvad edir: ənənəvi-konservativ; rasional; humanist (feno-menoloji).

Azərbaycanda hazırda tətbiq edilən yeni təhsil modeli "Milli Kurrikulumu" metodologiyasına əsaslanır. O, öz məzmununa görə ikinci və üçüncü modelə uyğun galır. Onun əsas prinsipləri inkişafyönümlülük, şəxsiyyətyönümlülük, mədəni müxtəliflik və b.-dır. Həmin prinsiplər təlimin inkişafçıdırıcı xüsusiyətinə əsaslanmaqla hər bir yaş dövrlündə şagird qarşısında qoyulan maksimum

Sağırılərin idrakını fəallaşdırın yeniyən təlim texnologiyalarının təsnifatı

tələblərin onlar tərəfindən mənimşənilməsi və reallaşdırılması üçün öz imkanlarını səfərbər etməsini nəzərdə tutur. Burada şagirdin özünütəriyəsi, özüntünişafı və özünü reallaşdırması mühüm tələb kimi qoyulur: fəaliyyətin stimullaşdırılması, dəstəkləyici mühitin yaradılması.

Bu modelin ibtidai, əsas və ümumi təhsil pillələrində ayı-ayrı fənnlər üzrə təhsilin ümumi nəticələri və hər bir fənn üzrə təlim nəticələri işlənilir. Həmin nəticələrin analizində aydın olur ki, kurrikulum mərkəzində çalışın mütəxəssislərin sistemli və effektli fəaliyyəti nəticəsində əldə olunan bu faktlar mövcud təhsilin maksimum imkanlarını, müəllimlərin peşə hazırlığını, şagirdlərin yüksək dərkətmə-mənimşəmə göstəricilərini özündə cəmləşdirir. Bu nəticələr heç də hansısa nəzəriyyənin, təhsil ideoloqunun, məktəbşünasın deyil, hazırda praktik sahədə çalışan qabaqcıl fənn müəllimləri və nəzəriyyəçilər arasındaki dialog, məsləhətləşmə, təhlil, müzakirə, diskussiya və d. yollarla birgə əldə etdikləri nəticələrdir. Ona görə də əldə edilmiş faktlar təhsilin yeniləşməsi üçün manevr imkanlarını xeyli artırır.

Göründüyü kimi, şagirdlərin idrakını fəallaşdırın təlim texnologiyaları müxtəlifdir. Bu təhlillər əsasında biz onları məzmun baxımından bir neçə qrupa bölgə bilərik:

- birincisi, bilavasitə şagirdlərə təsir göstərək onlarda idrak fəaliyiyyəti ayıran texnologiyalar;
- ikinci, təlim mühiti yaradaraq situasiyaların təsiri ilə idrak fəaliyiyyəti yaradan texnologiyalar;
- üçüncüsü, müəllimlərin şəxsi nümunəsi ilə fəaliyyət yaradan texnologiyalar.

Təlim texnologiyalarının psixoloji məzmunu özündə mənimşəmə prosesi ilə bağlı olanları ifadə edir. Burada daha çox iki tezis öncə çəkilir: müəllimin ən yüksək peşəkarlığı məhz dünyada baş veren yenilikləri, testoloji məlumatları şagirdlərə fasılısız olaraq səmərəli yollarla çatdırmaq, mənimşətmək bacarığı və bu prosesdə mənimşəmə yollarının şagirdlərin özləri irəli sürülməsi, təkliflər etməsi, öz fərdiyatına münasib inikşəfetdirici yollar müəyyənləşdirə bilməsi (koqnitiv üslub). Burada başlıca problem şagirdlərdə təlim motivasiyasının yaradılması və özünüfəallaşdırma yolları ilə tanış edilməsidir. Bunun üçün tədqiqatçılar müəllimlərə elə bir sistem təklif edirlər ki, həmin sistemdə mütləq müəllim və şagirdlərin təlim mühitinin sosial-istimai, mənəvi-pedaqoji, regional xüsusiyyətləri nəzəre alınmalıdır.

Məqalənin elmi yeniliyi. İdrak fəaliyiyyəti yaradan interaktiv texnologiya təlim prosesi - müəllim və şagirdin fəaliyyəti, onun quruluşu, vasitələri, metod və formaları ilə birbaşa bağlıdır.

Məqalənin praktik əhəmiyyəti və tətbiqi. Təlimdə texnologiyaların işlənməsi zamanı pedaqoqun səriştələri, pedaqoq iustalığı, pedaqoq paradigməsi və digər bu kimi məsələlər də mühüm amil kimi çıxış edir.

ƏDƏBİYYAT

1. Каминский В.Ю. Использование образовательных технологий в учебном процессе // Завуч, 2005, № 3
2. Кларин М.В. Педагогическая технология в учебном процессе: анализ зарубежного опыта. М.: Знание, 1989.
3. Полат Е.С., Бухаркина М.Ю., Моисеева М.В., А.Е.Петров. Новые педагогические и информационные технологии в системе образования. М.: Академия, 1999.
4. Решетников В.И. Формирование приемов мышления у школьников. Владимир: изд. Октябрь, 1973.
5. Zak A.Z. 9 yaşlı uşaqların intellekt qabiliyyətinin inkişaf etdirilməsi. Bakı: Elm və həyat, 1999.
6. Ситаров В.А. Дилактика. Академия, 2002.
7. Третяков П.И., Сенновский И.Б. Технология модульного обучения в школе. М.: Новая школа, 2001.
8. Шептенко П.А., Воронина Г.А. Методика и технология работы социального педагога. М.: Академия, 2002.
9. Беспалько В.П. Слагаемые педагогической технологии. М.: Педагогика, 1989.

Yaqut Abbasova

10. Xəlilova S.E. İbtidai siniflərdə təlim materiallarının mənimşənilməsində müləmirələrin rolü // psixol. üzrə fəl dok....dis. Bakı: 2010.
11. Эльконин Д.Б., Давыдов В.В. Возрастные возможности усвоения знаний. М.: Просвещение, 1966.
12. Давыдов В.В. Теория развивающего обучения. М.: Директмедиа Паблишинг, 2008.
13. <http://www.zipsites.ru>
14. <http://www.cyberleninka.ru>
15. <http://www.informatik.az>
16. <http://www.edu.gov.az>
17. <http://www.curriculum.org>
18. <http://www.kurikulum.az>
19. <http://www.festival.1september.ru>

Y.N. Abbasova
CLASSIFICATION OF NEW TECHNOLOGICAL LEARNING IN ENHANCING THE COGNITIVE ACTIVITY OF STUDENTS
SUMMARY

Speaking about the new classification of learning technologies in the teaching practice, this article deals with topical issues. The researchers carried out by the education system of classification that are inherent in the generalized learning technologies. More and more primary and secondary schools of the article is dedicated to apply technology in the game. In fact, the article, this technology is regarded as one of the technologies most suitable in intensifying the students' knowledge. One of the technologies analyzed in training cooperation and self-activation technology. In this case, the student's joint activities with others, that co-operation is necessary. The article is brought to the attention of other technology-rich developing teaching methods and type of interactive technology. This technology is now an integral part of the curriculum is broad apply.

Я.Н. Аббасова
КЛАССИФИКАЦИЯ НОВОГО ТЕХНОЛОГИЧЕСКОГО ОБУЧЕНИЯ В АКТИВИЗАЦИИ ПОЗНАВАТЕЛЬНОЙ ДЕЯТЕЛЬНОСТИ УЧЕНИКОВ
РЕЗЮМЕ

Данная статья посвящена актуальным вопросам классификации технологий обучения в педагогической практике. Исследователи проводят в системе образования классификации, которые присущи обобщенным технологиям обучения. Указывается, что все больше и больше в начальных и средних классах применяют технологии в обучении. В данной статье технологии рассматриваются как один из наиболее подходящих методов в интенсификации знаний учащихся. Автор статьи отмечает, что технологии в обучении в настоящее время являются неотъемлемой частью учебного плана.

Redaksiyaya daxil olub: 19.05.2016